

“Mədəniyyətlərin dialoqu” layihəsinin təqdimatı

Bakı - Blaqoveşşensk arasında telekörpü

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-i tərəfindən yeni layihə reallaşdırılır. “Mədəniyyətlərin dialoqu” layihəsi tolerant davranışın formalaşmasına yönəlmiş və 10-a yaxın tədbirin təşkilini nəzərdə tutur.

“Mədəniyyətlərin dialoqu” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının A.P.Çexov adına Blaqoveşşensk Şəhər Kitabxanası ilə birgə “İnformasiya hamı üçün” UNESCO Proqramının Azərbaycan komitəsinin təşkilatı və informasiya dəstəyi ilə “Poeziya - sərhədsiz məkan” adlı maraqlı tədbir keçirmişdir. Tədbir telekörpü formasında aparıldı.

Azərbaycan Milli Konservatoriyasının tələbəsi, Beynəlxalq müsabiqələr laureatı İslam Qasımovun ifasında Müslüm Maqomayevin “Azərbaycan” və “More” mahnıları alqışlarla qarşılandı.

Telekörpünü giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, ELNİT Beynəlxalq Assosiasiyasının İdarə heyətinin üzvü Lətifə



Məmmədova açaraq tədbir iştirakçılarını salamladı və layihə haqqında məlumat verdi. O qeyd etdi ki, müasir kitabxana - tolerantlıq məkanı, mədəniyyətlərin dialoqu mərkəzidir. Kitabxana insanlara xalqların adət-ənənələri, mədəniyyəti haqqında sərbəst, qərəzsiz, ehtiramlı məlumat verir.

Telekörpüdə tanınmış Azərbaycan şairlərinin şeirləri Amur şairləri tərəfindən rus dilinə yeni tərcümə olunmuş şeirləri ilk dəfə

səsləndirilmişdir.

M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının kitabxanaçıları Yeganə Qafarova, Sevil Namazova, Aysel İsmayılova, Aynur Cavadova, Nigar Qurbanova tərəfindən Abdulla Şaiqin, Cabir Novruzun, Məmməd Arazın, Məmməd Aslanın, İlyas Tapdıqın, Eldar Baxışın şeirləri Azərbaycan dilində səslənmiş, sonra isə bu şeirlər Amur şair və yazıçılarının ifasında rus dilində söylənilmişdir.

Tədbirdə Amur Vilayət Yazıçıları təşkilatının, Rusiya Yazıçılar İttifaqının Amur şöbəsinin üzvləri, şəhər Şairlər Klubunun və Bakı şəhərinin şair və yazıçıları, jurnalistlər, poeziya həvəskarları iştirak etdilər.

Tədbirdə yazıçı-publisistlər, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvləri Reyhan Mirzəzadə və Zöhrə Əsgərova, Yasamal rayon Qadınlar Cəmiyyətinin sədri Gülnarə Əmirquluyevanın çıxışı oldu.

Sonra telekörpü iştirakçılarının dialoqu baş tutdu. Ən yaxşı tərcüməçilər və ifaçılar A.P.Çexov adına Blaqoveşşensk Şəhər Kitabxanasının Fəxri fərmanları ilə təltif olundular.

Rusiya Yazıçılar İttifaqının üzvləri Nikolay Levçenko, Stanislav Saxonçik, Rusiya Yazıçıları İttifaqının Regional şöbəsinin sədri Qalina Odintsova tədbirdə qonaq qismində iştirak etdilər.

Əli SADIQOV,
“Respublika”.